



SƏSSİZLİK
HƏYAT KEYFİYYƏTİNİN BİR HİSSƏSİDİR
RAUPIANO PLUS İLƏ SƏSSİZ ÇİRKAB SU SİSTEMİ

KEYFİYYƏT VƏ SƏSSİZLİK

RAUPIANO PLUS SƏSSİZ ÇİRKAB SU SİSTEMİ SAYƏSİNDƏ...

Səs-küy ev mühitində heç vaxt istənilməyən narahat edici bir hadisədir. Gecənin bir vaxtı bir sifonun çıxardığı su səsi yuxunuzun ən dərin yerində sizi narahat edəcək və bu da təbii olaraq gündəlik həyatınıza əks olunacaqdır. Halbuki, günün təşviş və stressindən uzaqlaşmaq üçün evinizdə daima səssizlik və rahatlıq hökm sürməlidir.



Həyat komfortunu planlaşdırmaq

Səs-küyün qarşısını almadakı çatışmazlıqlar əksər hallarda sonradan aradan qaldırılmazdır. RAUPIANO Plus səssiz çirkab su sistemi üstünlükləri ilə gələcəyə dair ən ideal həll yoludur.


RAUPIANO Plus narahatedici çirkab suyun yaratdığı səs-küyə son qoyur.

RAUPIANO Plus səssiz çirkab su sisteminin çəkilməsi ilə eşidilən səs səviyyəsi standart çirkab su borularına görə olduqca azalacaq və eşidilməyəcək bir səviyyəyə düşəcəkdir.

Bir ömür boyu.....


RAUPIANO Plusun işləmə prinsipi

Çirkab su sistemlərində səs-küy, hava səsi və kütlə səsi olmaqla iki elementdən meydana gəlir. RAUPIANO Plus bu iki elementi də mühüm dərəcədə azaldır. Xüsusi olaraq təkmilləşdirilmiş, səsboğucu dolğu maddələrinin borularda və əlavə istifadə olunmaqla hava səsi azaldılır. Patentli, yüksək dərəcədə boğmanı təmin edən olan bərkitmə texnikası ilə də kütlə səsinin qurğunun divarından keçməsinə minimum dərəcəyə endirir.




RAUPIANO Plus-un Səs izolyasiya göstəriciləri

Ştuttgartda yerləşən Fraunhofer İnstitutunun İnşaat Fizikası ixtisasının zirzəmi mərtəbəsində qurğu divarının arxasında əldə etdiyi ölçünün nəticələri:



4 l/s-lik iki ədəd 6 l-lik sifonun eyni anda çəkilməsinə ekvivalentdir.





SİZİ QANE EDƏCƏK SISTEM

BİR BAXIŞDA ÜSTÜNLÜKLƏRİMİZ

Biz sakitliyi təmin edirik!

Stuttgartda olan və rəsmi orqanlar tərəfindən tanınan Fraunhofer Institutunun İnşaat Fizikası ixtisasının apardığı tədqiqatların nəticələri RAUPIANO Plusun üstün səs izolyasiya xüsusiyyətinin olduğunu sübut edir.

RAUPIANO Plus səssiz çirkab su sistemi, DIN 4109 standartının və ondan da üstün, daha qatı səs izolyasiya göstəriciləri tələb edən VDI 4100 Əsasnaməsinin tələblərini yüksək axınlarda belə təmin edir.

Zəmanətli keyfiyyət

RAUPIANO Plus İnşaat fizikası cəhətdən Alman İnşaat Texnikası İnstitutu tərəfindən tanınmış və bundan başqa bir çox Avropa ölkələrində də etibarlılıq lisenziyasına malikdir.

RAUPIANO Plus səssiz çirkab su sisteminin REHAU laboratoriyalarında, mütəmadi olaraq müstəqil İnstitutlar tərəfindən də müntəzəm fasilələrlə keyfiyyətə nəzarəti yoxlanılmışdır.

Bu keyfiyyətə etibar edə bilərsiniz!

50 ildən çoxdur ki polimer materialların istehsalında və emalında əldə etdiyi təcrübəsi, həll etməyə dair iş prinsipi və yenilik yaratma gücü REHAU-nu tanıtmış, REHAU markasının bütün dünyada üstünlük verilməsinə imkan vermişdir. REHAU 40 ildən çox müddətdir ki, çirkab su qurğuları üçün borular və ehtiyat hissələri istehsal edir. Çəkilməmiş milyonlarla metr RAUPIANO Plus boru özünü sübut etmişdir.

Davamlı, etibarlı və sürətli

Hamar daxili səthləri sayəsində borular çölküntünün yaranmasına və korroziyaya məruz qalmır. Kimyəvi dayanıqlığa malik RAUPIANO plus qaynayan suya qarşı belə davamlıdır.

Sınaqdan keçirilmiş mufta-keçid sistemi tətbiq edənin sürətli, etibarlı və təmiz işləməyinə imkan verir.

Yenidən emal olunduğu üçün təbiətlə dostdur.

RAUPIANO Plus boruları və əlavə hissələri hallogen tərkibli deyil və 100% təkrar emal olunabilir. İstehsal prosesində ekoloji tarazlığa əhəmiyyət verildiyi üçün təbii ehtiyatları hər zaman qoruyur.

Estetik görünüş

Estetik görünüşü sistemi tamamlayır. Açıq ağ rəng RAUPIANO Plusu görünən, işıqlandırılmış yerlərdə isə demək olar ki, görünməz edir.

Həm qanaətcildir, həm də evinizin dəyərini artırır.

Standart çirkab su sistemləri ilə müqayisə edildiyi zaman RAUPIANO Plus səssiz çirkab su Sisteminin fərdi bir evin çirkab su qurğusuna görə çəkilən əlavə xərclərin ümumi maya dəyirinin 1/1000 nisbətindədir.

Layihənizi RAUPIANO Plus ilə həyata keçirin. Çünki səssizlik həyat keyfiyyətinin bir hissəsidir. İnşaat texnikası mütəxəssisinizlə məsləhətləşin. Sizə RAUPIANO üçün maddi bir təklif verəcəkdir.



MİLYON DƏFƏLƏRLƏ SINAQDAN KEÇİRİLMİŞ RAUPIANO PLUSUN QURAŞDIRILDIĞI YERLƏR

Aşağıdakı referanslar RAUPIANO Plus Səssiz Çirkab Su Sisteminin praktikada olan tələblərinə necə uyğun olmağını göstərəcək.

- İzmir Plaza Baku
- Dinamo Hotel Baku



İzmir Plaza Baku



Dinamo Hotel Baku